

Folklorşünaslıq

“Koroğlu” dastanının yayılma coğrafyası

Nailə Əskər

Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutu. Azərbaycan.
E-mail: qaracantali@live.com

Annotasiya. “Koroğlu” dastanının yayılma coğrafyası çox genişdir. Demək olar ki, bütün Avrasiya qitəsinə yayılmış və təbii olaraq variantlaşmış dastan beş yüzə yaxın varianta və iki böyük versiyaya ayrılmışdır. Xəzər dənizinin şərqində və qərbindəki mətnlərin bir-birindən kifayət qədər fərqli motiv və ünsürlərə sahib olması və coğrafi əsaslar dastanın iki böyük versiyaya ayrılması üçün zəmin hazırlılmışdır. Bu, həm də dastanın təsnifatını və öyrənilməsini asanlaşdırmaq üçün zəruri bir ehtiyac idi. “Koroğlu” variant və versiyalarına məxsus olan qollar uzun tarixi prosesdən keçərək Orta Asiyadan Mərkəzi Avropaya – Dunay çayı sahilərinə, Sibirdən Afrikaya – Aralıq dənizi sahilərinə qədər geniş əraziyə yayılmışdır. Dastanın ayrı-ayrı xalqlar arasında yayılmış mətnlərinin məzmunu və yayılma areallarını nazərə alaraq, tədqiq edərkən əsrlərdən bəri davam edən müxtəlif dövrlərin hadisə və qəhrəmanlıqlarını özündə birləşdirdiyini və dövrümüzə qədər gətirib çatdırıldığı görüürük.

Bu məqalədə “Koroğlu” dastanının yayılma coğrafyası əsas götürülərək Şərqdən Qərbə yayılan variant və qollar haqqında söhbət açılır və ayrı-ayrı mətnlərin xüsusiyyatlardan bəhs olunur.

Açar sözlər: “Koroğlu” dastanı, variant, qol, mətn, dastan, coğrafiya, versiya

Məqalə tarixçəsi: göndərilib – 07.12.2021; qəbul edilib – 16.12.2021

Distribution Geography of “Koroglu” saga

Nailə Askar

Doctor of Philosophy in Philology
Institute of Folklore of ANAS. Azerbaijan.
E-mail: qaracantali@live.com

Abstract. The spread of the “Koroglu” epos is very wide. The saga, which spread to almost the entire Eurasian continent and naturally varied, is divided into about five hundred variants and two large versions. The texts in the East and West of the Caspian Sea have quite different motives and elements, and the geographical basis has prepared the ground for the division of the saga into two large versions. This was also a necessary need to facilitate the classification and indirect study of the saga. The branches belonging to the “Koroglu” variants and versions have gone through a long historical process and spread over a wide area from Central Asia to Central Europe - to the banks of the Danube, from Siberia to Africa - to the shores of the Mediterranean. When studying the epos, taking into account the content and distribution of the texts spread among different peoples, we see that it combines the events and heroism of different periods that have lasted for centuries and has survived to the present day.

This article discusses the variants and branches that expand from East to West, based on the geography of the spread of the “Koroglu” epos, and discusses the features of individual texts.

Keywords: “Koroglu” epos, variant, section, text, saga, geography, version

Article history: received – 07.12.2021; accepted – 16.12.2021

Giriş / Introduction

“Koroğlu” türk xalqlarının epik yaradıcılığında geniş yayılmış dastanlardan biridir. Dastan türklərin və onlara qonşu xalqların yaddaşında dərin iz buraxmışdır. Qədim mədəni mərasimləri olan “Koroğlu” dastanının öyrənilməsi məssəsləri taxminən son 200 ildə ümumtürk və Avrasiya mərkəzli bir məsələ olmuş, dünyaya folklorşunaslığı – eposşunaslığı üçün də bu gənə qədər aktuallığını qorumuşdur. “Koroğlu” dastanının yayılma arealı çox genişdir, buna görə də iki böyük versiyaya ayrılmışdır və beş yuzə yaxın variansi mövcuddur. Bu gün, demək olar ki, bütün türk xalqları arasında dastan öz həyatını davam etdirir. “Koroğlu” dastanının Xəzər dənizindən qərbəkisi versiyası arasında ən dolğun Azərbaycan və Anadolu variantlarıdır. Xəzər dənizindən şərqdəki versiyası içərisində istər höcm, istər məzmun baxımından ən dolğun və orijinal mətnlər dastanın türkmən variantları hesab olunur.

Əsas hissə / Main Part

“Ən əski, ən dastanı və ən zəngin olduğunu təxmin etdiyimiz variant türkmən variantıdır. Bunu istər həqiqi türkmən mətninin bir variantından ibarət olan özbək nüsxəsindən, istərsə də “Bozoğlan” dastanından anlayırıq. “Koroğlu”nın əslini türkmən dastanı olaraq qəbul etdiğindən sonra onu teşkil edən ünsürlər haqqında deyə bilərik ki, bu dastan sonradan Anadolu və Azərbaycanda əsasən Türk-İran mübarizələri ilə zənginləşdi. Digər tərəfdən, eyni növdən mübarizələr (qızılbaş-türkmən, özbək mübarizələri) türkmən variantını da (özbək variantı) zənginləşdirdi. Mən “Koroğlu”nın ilk mənşeyi ilə məşgül olmadım: Çox mümkün ki, ... bu dastan (“Dədə Qorqud”dağı Oğuznamələr kimi) çox qədimdən, türklərin islami qəbulundan əvvəl də mövcud idi və epizodlarının bir qismi, eynən “Manas”da olduğu kimi, yeni hadisələrlə yenisi epizodlar formasını aldı” [4, s.139].

D.Yıldırım “Koroğlu” dastanının Orta Asiya rəvayatları adlı məqaləsində dastanı epos addaldırmış, çoxvariantlıq və bunu yaradan səbəbləri belə xarakterizə etmişdir: “Dastanın Orta Asiyadan Anadolu yayalarına doğru köç vaxtı həm məzmunu və həm də qəhrəmanları, zamanın və yeni coğrafiyanın, yeni mədəniyyət sahəsinin təsirləri ilə müyyəyen dəyişikliklərə məruz qalmışdır” [24, s.176].

“Koroğlu” dastanının Qərb (Azərbaycan, Anadolu, Balkanlar, Krim) qolları ilə Şərqi

lara aid olduğu alımlar tərəfindən qəbul edilir. Ümumi olaraq baxılsı, Şərqi versiyası daha çox mitoloji mənşəli olmaq xüsusiyyətini özündə qoruyub saxlayır. Qərb versiyası variantları haqqında tədqiqat apararkən alımlar əsasən bu-nu Azərbaycan (Cənubi Azərbaycan və Qazaf-qaziya) variantlarını, Şərqi versiyasının variantlarını araşdırarkən isə Türkmenistan (Türkmenistan, Xərəzm) variantlarını təməl mərkəz kimi araşdırırlar: “Orta Asiya, Qaqfaz, Qazaxistən, Yaxın Şərqi ölkələrində maşhurlaşmış “Koroğlu” dastanı” haqqında tədqiqat aparan A.K.Borovkov, L.S.Braginski, L.I.Klimoviç, Y.M.Jirmunski, H.T.Zaripov, V.I.Ciçerov, B.A.Qarriyevə görə, dastanın iki mühiti vardır. Birinci Azərbaycan mühiti: Azərbaycan, erməni, gürçü, türk versiyaları. İkinci isə türkmen mühiti: türkmən, özbək, tacik və qazax versiyaları. Bununla yanaşı, qaraqalpaq, Buxara ərəbləri, Sibir tatarlarının variantlarını da bu mühitə daxil edə bilərik” [11, s.53].

Özbək variantında “Koroğlu”nun hər qolu ayrı-ayrı dastan olaraq qəbul edilmişdir. Bu halda özbək “Koroğlu”su 40-dan artıq müstəqil dastandan ibarət olur. Özbəklərdən bəzi toplamalarda 60, bəzilərində 100-dən çox dastan-qol əldə edilmişdir. Cənubi Tacikistanda yaşayan özbəklər arasında da müstəqil 64 “Koroğlu” dastanı mövcuddur. Qolları (özbəklər görə dastanları) birləşdirən ortaq xüsusiyyət baş qəhrəmandır. Xarəzm, Kurqan, Bulunur və s. dastançılıq məktəblərində icra olunan “Koroğlu” dastanı mövzusuna və həcmində görə başqa Şərqi variantlarından fərqlənir.

Ümumiyyətlə, Xərəzm bölgənin mədəni mərkəzi olaraq özbək, türkmən və qaraqalpaq sənətinin, folklorunun və o cümlədən ortaq dastan ənənələri olan bir ərazidir. Burada mədəni əlaqələrin yaranmasını və inkişaf etməsini təmin edən baxşaların rolunu da qeyd etməyimiz lazımdır. Xarəzmde “Koroğlu” dastanının bir çox qolu birləşir və eyni zamanda buradan fərqli xüsusiyyətlər qazanaraq variantlaşır. “Daşoguz” bölgəsi türkmənləri xərəzmli özbəklərlə qonşudurlar. Dastanlar və epik əsərlər Xərəzm üzərindən türkmənlərdən özbəklərə, ya da özbəklərden türkmənlərə keçmişdir” [9, s.73].

Əslinde “Koroğlu”nın özbək variantlarında dastan bir-birindən fərqli iki sahəyə bölünür.

Bu sahələr Xərəzm sahəsi və özbəklərin yaşadığı başqa sahələrdir. Dastanın tədqiqatçılarından olan T.Mirzayevin “Özbək xalk ağzakı poetik icadı” kitabına görə [16] dastanın Xərəzm sahəsində qollarının sayı 20-dən çoxdur. Mətnlərin məzmunu, söyləyicilik tərzi, musiqi hissəsinin icrası və s. olaraq bu sahədən çox türkmən “Koroğlu”sunu yaxındır. Bu fərqlər dastanın müxtəlif tarixi-coğrafi və ictimai şərtlər altında yaradılıb-yaşadılması və müstəqil inkişaf etməsi ilə sıx bağlıdır.

“Özbək dastan söyləyiciləri olan şairlərdən Goroqlıbadən bir və ya bir neçə dastan söyləməyən birini tapmaq mümkün deyil. Özbək “Koroğlu” (“Goroqli”) dastan dairəsi Koroğlu, iki oğlu: Avaz və Həsən, iki nəvəsi: Rəvəş və Nurişə və bir də nəvəsinin oğlu Cahangir haqqında mövcud dastanlardan ibarətdir” [2, s.22].

Türk dastançılıq ənənəsinə bağlı olan qəhrəmanlıq dastanlarında əsas qəhrəmanın soyundan gələn sonrakı nəsil ətrafında yaranmış qollar dastanın dairə halında inkişafından xəbər verir. “Başqa bir ifadə ilə dastan oğul və ya nəvə tərəfindən davam etdirilir. Dastançuların xatirəsini yaşatmaq istədiyi və ya missiyasını təmamlayan bir dastan qəhrəmanın comiyyət içindəki funksiyasını göç bir qəhrəmana təhvil verdiyi və vəzifəyidə dastan dairələşir. İlk dairədə dastanın yaranmasına zəmin hazırlayan qəhrəmanın doğumunu, evliliyi, əvliyinə və ölümü yer alır. İkinci dairədə isə birinci dairədəki qəhrəmanın soyundan gələn və onun kimi cesur və güclü bir qəhrəman, eksoriyyət vaxt ilk dairədəki qəhrəmanın oğlu yer alır. Bundan sonra isə dastan daha bir üçüncü əmələ gətirir. Orada da birinci dairədəki qəhrəmanın nəvəsi baş qəhrəmandır” [20, s.14].

“Koroğlu”nın Şərqi variantlarında, xüsusiylə özbək və türkmən variantlarında dastan dairəsi-na şahid olur. Türkmen variantlarında birinci dairə Koroğlu və onun iki oğlu ətrafında, ikinci dairə onun nəvəsi, üçüncü dairə isə nəticəsi ətrafında cərəyan edir. Nəzərəalsaq ki, burada birinci dairədə çox şaxələnmiş və Koroğlu və övladları haqqında bir çox qol (şaxə) yaranmışdır, onda ikinci-üçüncü dairələr daha sönük və zəif təsir bağışlayır.

Qazaxlar arasında “Koroğlu” (“Köruğli”) dastanı jiravlar tərəfindən söylənilmiş və geniş

yayılmışdır. Jiravlar “Koroğlu” dastanının “Manas” dastanı kimi, “jir, qara ölen” dedikləri hecə vəznində olan xalq şeirində tərənnüm etmişlər. Yeddi qol olaraq toplanıb yazıya alınmış dastanın ilk qolu “Ravşanbek” (qazax variantında Rövşən Koroğlunun atasıdır), ikinci qol “Koroğlının məzarda doğumu” adlanır.

1906-ci ildə etnoqraf V.Karlson yazdığı “Kyrgyzskie (kazaxskie) poëzy” (“Qırğız (qazax) şairləri”) [25, s.2] adlı məqaləsində Qazaxşayp adlı jiravin repertuarında “Koroğlu” dastanının da olduğunu bildirmişdir.

Qazax folklorşunası T.Qoniratbayev “Koroğlu” dastanının Şərq versiyasına bağlı variantlar arasında müqayisələr apararaq variantların qazax variantı ilə ortaq cəhətlərini belə göstərməsidir: “Bu nüsxələrin ortaq tərfi Koroğlının İran şahı ilə mübarizə aparması və göstərdiyi qəhrəmanlıqlarıdır. İran şahı, Koroğlının atasının gözlərini oydurduğu üçün Ravşan adlı oğlu Koroğlu olaraq məshhurlaşmağa başlamışdır” [19, s.370].

Qırğızlar arasında “Koroğlu” (“Köruulu”) dastanı Şərq variantları motivlərini davam etdirir, Koroğlu qəbirde, yəni gorda ölmüş anasından dünyaya gəlir. Dastanın əsas süjeti Tulpar atı (qanadlı at) ətrafındadır. Dastanın qırğızlar arasında zəif inkişaf etməsi xalqın “Manas” dastanı mərkəzli dəstənlilik ənənəsinə six bağlı olmasındandır. Qırğızlarda “Koroğlu” dastanının üç əlyazması mövcuddur. Bunlar Qırğızistan Milli Elmlər Akademiyası Manas Araşdırma və Sənət Milli Mərkəzinin əlyazma fondundan arxivində mühafizə edilir: “130-cu inventar nömrəli əlyazma Ümöt Moldo tərəfindən ərəb əlifbasi ilə yazıya alınmış məndir. 731-ci inventar nömrəli əlyazma isə 1985-ci ildə Tacikistanın Sarık-moqol kəndindən toplanmışdır. Dastan söyləyən Əbdiqadir Capar 1910-cu ildə bu kənddə anadan olmuş qıpçaq boyundan olan qırğızdır. ... Əbdiqadir Caparın variantı olan “Köruulu” dastanının həcmi təxminən 8-10 sahifədir və nəşr ilə yazıya alınmışdır” [13, s.157].

Taciklər arasında da “Koroğlu” (“Gurquli”) dastanı geniş şəkildə yayımlılmışdır. Onlar “Koroğlu” dastanını həm də “Gurqulinin yeddi zəfəri” deyə adlandırmışlar. Burada dastan başdan sona qədər şeirlə nəql edilir. Taciklər “Koroğ-

lu” dastanını 20 qolda 100 min misra olaraq söyləyirlər. “20 dastan 6 söyləyicidən (taciklər dastan söyləyicisinə hafız, “Koroğlu” söyləyicisine isə Guruqlıxan deyirlər) yazıya alınmışdır. ... Bəzi məlumatlara görə, “Koroğlu” dastanının 360 min misralıq olduğu da deyilir” [2, s.23]. Tacik “Koroğlu” dastanında baş qəhrəman Koroğlu deyil, əsasən onun mənəvi oğlu Avaz xandır. Fikrimizcə, bu fakt dastanın dairələşmə prinsipinin nöticəsində əmələ gəlmİŞdir.

Qaraqalpaq türkləri arasında “Koroğlu” (“Guruqli”) dastanı sadəcə bir neçə qoldan ibarətdir. Dastanın qaraqalpaqlar arasından toplanmış mətni kiçik də olsa, K.Məqsətov və başqalarının tərtibati ilə çap olunmuşdur [10].

Orta Asiya ərəblərində də dastanın [28, s.153-259] 5 qolu mövcuddur. “Koroğlu” (“Gurogli”) dastanı burada, sadəcə, nəşr olaraq söylənilir, dastanın şeir hissələri yoxdur. Əsasən Buxara bölgəsindən toplanmış qollarda özək təsiri özünü göstərir.

“Koroğlu” (“Kuruli”) dastanının Sibirdə Tobol tatarları arasında yayılmış variantı Şərq versiyasından daha çox, Qərb versiyasına yaxındır. Tobol tatarları variantında qəhrəmanın doğum motivinə rast gelinməz ki, bu da Şərq versiyası üçün xarakterik deyildir. V.Radlov tərəfindən toplanıb yazıya alınmış nümunələr “Образцы народной литературы тюркских племен, живущих в Южной Сибири и Дзунгарской степи” (“Cənubi Sibirdə və Cunqar çöllərində yaşayan türk təyafalarının xalq ədəbiyyatından nümunələr”) [26, s.258-261] adlı məqaləsində näşr edirilmişdir.

“Koroğlu” (“Göroğlu”) dastanının uyğur variantı ilk dəfə 1915-ci ildə çap olunmuşdur. “Ömir Koroğlu” (23) adlanan dastan daha çox mifologiya motivlarının bolluğu ilə fərqlənir. Koroğlunun Həzərəti Əlinin oğlu olması, 12 imam və s. dini motivlər dəstəndə tez-tez qarşımıza çıxır. Uyğur variantı bir çox cəhətləri ilə özək və türkən variantlarına da bənzeyir.

Ümumilikdə Şərq variantlarında ortaq motiv və süjetlər hakim olsa da, hər xalqın variantı istər söyləyicilik üslubuna, istərsə də şeirlərin orijinalliğinə görə yeni və təkrarsızdır. Baş qəhrəman, məkan və at bütün variantlarda iştirak edir. “Müxtəlif xalqlar arasında davam edib gələn variantlarda ümumi yaxınlıq mövcuddur.

Bununla yanaşı, bu xalqlar arasında yaşayış “Koroğlu” dastanının özünəməxsus ayrınlığı da vardır. Bu ayrılıq ən çox quruluşda, hadisələrdə nəzərə çarpir. Hər xalqın variantı, o xalqın yaşayışı və tarixi ilə bağlıdır. Onun üçün də hər xalqın “Koroğlu”su, onun öz “Koroğlu” sudur” [1, s.3].

Maraqlı cəhətlərdən biri də budur ki, “Koroğlu” dastanının Şərq versiyasına aid olan variantlarının bir çoxunda ortaq qəhrəman olan Koroğlu obrazı türkən olaraq göstərilir: “Baş qəhrəmanın türkən adlandırılmasında əsasən epo-sun özək, qazax versiyalarında müyyən edilir. Özək “Goroğlu”sunda baş qəhrəmanın türkənlerin Təkə, Yomut təyafalarından dünyaya gəldiyi deyilir. Onun əksər faaliyyəti müasir Türkənistanında baş verir. Mari, Qövşüd (Kovuşut) kimi toponimik adlardan istifadə olunur. Qazax versiyasında da baş qəhrəmanın Təkə, Yomut təyafalarından gəldiyi və fəaliyyət sahəsinin Urgaş şəhəri, Amudəryanın sahiləri və Xəzər dənizi ilə əlaqəli olduğu bildirilir” [8].

B.Qarriyevin yazdığını görə, [7, s.162-163] özək mətnlərinin bir çoxundan bu və ya digər şəkildə türkənler və Türkənistan xatırlanır. Məsələn, bu mətnlərdə Goroğlu mərvli bir türkəndir və ya Goroğlu həm özəklerin, həm də türkənlerin ədalətli hökmardır. Onun atası Ravşan mehtərdir və seçdiyi atı bəyənməyən Şahdar xan tərəfindən kor edilmişdir. Özəklerdə də Goroğlu məzarda doğulmuş və bir madyan tərəfindən emzdirilmişdir.

Türkən variantlarında dastan bir-birindən asılı olmayan, eyni zamanda bir-birini tamamlayan müxtəlif qollardan ibarətdir. Türkənistanın müxtəlif bölgələrindən “Koroğlu” dastanının 50-dən artıq qolu toplanıb yazıya alınmışdır. Əsasən 30 qol orijinal matn hesab edilir, qalan qollar onların variantlardır. Türkən versiyasında “Gülayım və igid Həsən” (Həsən bir dəmirçinin oğludur, Koroğlu onu övladlığa götürmüştür. Bu qolda Həsənin Gülayimlə evlənməsindən bəhs edilir); “Kəmpir” (“Yaşlı qadın”), Koroğlunun atı Qıratın uğurlanması haqqında qol); “Goroglu həm Bəzirgen” (Tüccar Bəzərgənin qardaşı Koroğlu ilə söz yarışdırıb onu məglub edir. Koroğlu aşılardan söz atışma hünərini öyrənir və ikinci dəfa yarışb ona qalib gəlir); “Goroğlunun ölümü” deyilən qollar var-

dr. Türkən versiyasında Koroğlunun usaqlıq illeri ilə bağlı faktlar mövcud olsa da, Azərbaycan versiyasında bunlar müşahidə olunmur. Bu da dastanın ilk qolunun özünəməxsusluğunu ifadə edir.

Azərbaycan və Şərqi Anadoluda hələ də ozanlar, aşıqlar tərəfindən söylənilen “Koroğlu” qolları epik söyləyicinin fərdi yanaşmasına bağlı olaraq müxtəliflik, çoxvariantlılıq göstərir. Bəzən iki episodun birləşdirilərək bir qolda, bəzən isə əksinə, aytılaraq iki fərqli qolda söylənməsi də qolların sayıda müxtəliflik yaradır. Bəzi mənbələrə görə 40, bəzilərinə görə 20-25 qolu olan bu dastanın əsasən 17-18 qolu geniş şəkildə tanınır. Anadolul variantları da öz daxilibölgələrə görə fərqlənir. İndiyə qədər Anadoludan dastanın 25 qolu toplanmışdır.

F.Bayatın yazdığını görə, [2, s.20] Azərbaycanda mövcud variant və nüsxələrdən başqa, “Koroğlu” ilə bağlı çox sayıda əfsanələr də vardır. Bəzi məlumatlara görə, Koroğlu ilə bağlı əfsanələr V əsra aid qaynaqlarda mövcuddur.

Türk dəstənciliq ənənəsinin çox qədim, eyni zamanda çox gənc məhsul olan “Koroğlu” dastanı, bir yandan da Qafqazda, Anadoluda, Azərbaycanda, İranda, Qaqauz elində, Krimda və s. yeni xüsusiyyətlər qazanaraq yayılmışdır. Bu coğrafiyada yayılmış “Koroğlu” dastanının Qərb versiyası Anadol u və Azərbaycan variantları hesab edilir. Dastan qonşu Qafqaz xalqları arasında da yayılmış, xüsusiələr erməni və gürçü folklorunda əhəmiyyətli yer tutmuşdur. Bu da bölgəyə hakim olan türk dilinin və mədəniyyətinin qonşu xalqlar üzərində olan böyük təsirini göstərməkdədir.

Gürçü variantı bəzilərində nağıl motivləri olan 12 qoldan ibarətdir. Söyləyici mətni gürçü dilində, amma şeir qisimlərini Azərbaycan dilində söyləyir. Şeira növbə çatanda söyləyici “Koroğlu türkçə dedi”, – deyərək davam edir. Əsasən gürçü qolları Azərbaycan qollarının tərcüməsidir. Dastanın böyük qismi Gürçüstanın azərbaycanlılarının kompakt yaşadıqları bölgələrindən və ya gürçüləşmiş türklərdən toplanmışdır.

“Koroğlu” dastanının erməni variantı da gürçü variantı kimi dastanın tərcüməsidir. Erməni variantı Qafqaz və Anadol u variantlarının, deyək olar ki, eynidir. Ermənilər arasında dasta-

nin 36 qolu məlumdur. "XIX əsrin ikinci yarısından başlayaraq Ermənistanda qonşu xalqların qəhrəmanlıq eposuna maraq çoxalmışdır. Bu maraq xüsusiət "Aşıq Qərib" və "Koroğlu" kimi Azərbaycan qəhrəmanlıq dastanlarının erməni variantlarının yazıya alınmasında özünü göstərmişdir" [27, s.162].

"Koroğlu" dastanının Qərb versiyası bu gün Balkanlara, Mərkəzi Avropaya qədər yayılmışdır. Bu versiyanın ən geniş variantlarından biri də Anadolu variantıdır. Anadolu variantları da öz daxilində İstanbul, Qars, Elazığ, Ərzurum, Antep, Maras, Bolu və s. bölgelərdə müxtəliflik və çoxvariantlılıq göstərir.

Balkan türkləri bu dastanı köç etdikləri Türkiyədən özləri ilə gətirsələr də, bəzi yeni çalar və rənglər əlavə edərək 14 qol olaraq məniməmişlər. Burada Azərbaycan variantlarında olan bədə motivi da yer alır. "Koroğlu" dastanının Krim variantları da Qərb versiyası süjetinə və motivlərinə sahibdir. 20-28 kiçik qoldan ibarət dastan ilk dəfə 2003-cü ildə nəşr edilmişdir [15].

Qərb versiyası daxilində yer alan Qaqauz variantında da dastan Qafqaz, Anadolu, Balkan variantlarına bənzeyir. "Qaqauzların epik əfsanəsi "Koroğlu"num ortaya çıxış tarixini dəqiq olaraq bildirmək çətindir. Ancaq Koroğlu haqqındaki bu əfsanənin Dunayın cənubunda və Balkan yarımadasında yaşayan xalq tərəfindən yarandığını, Bessarabiyənin cənubunda və daha sonra da Qazaxistan və Şimali Qafqazda yaşa-

yan qaqauzlarda yaşamağa və böyüməyə davam etdiyinə şübhə yoxdur" [5, s.569-570].

Qafqaz variantları ətrafında təşəkkül etmiş qonşu xalqların folklorunda yer alan "Koroğlu" dastanı haqqında B.Jirmunski və H.Zərifovun fikir və müləhizələrinə tərəfdar olan M.H.Təhmasibə görə, [21, s.12] dastanın gürcü, erməni, kurd, ləzgi, avar və s. variantları Azərbaycan "Koroğlu"su ətrafında; Şərqi versiyasına daxil olan Orta Asiya və onlara qonşu xalqların variantları: türkmen, qazax, tacik, ərəb və s. variantları isə özbək "Koroğlu"su ətrafında toplanmışdır.

"Şərqi versiyaları" ilk qolda dastanın qədim mətninə daha sadıq qalarkən, "Qərb versiyaları" öz yeni bölgelərdəki yeni hadisələri dastana daxil edən söyləyicilərlə illə belə ciddi fərqlərə yol açmış və bunun nəticəsində Anadolu və Azərbaycan sahələri ilə bunlara qonşu xalqlarda Koroğlu xarakteri olduqca çox dəyişmiş və "Koroğlu" dastanı Anadolu və Azərbaycan sahələrində janr baxımından da dəyişimə məruz qalaraq hekayət növünə çatan yeni bir xəttə yاخınlaşdırılmışdır [6, s.99-100].

Qərb versiyası "Koroğlu" dastanının orijinal variantlarından biri də Anadolu variantlarıdır. Dastanın ilk olaraq 1872-ci ildə İstanbulda "Hikâye-i Koroğlu-Türkülerile Beraber" ("Hekayə-i Koroğlu, türküləri ilə bərabər") [12] adı ilə türk dilində, amma erməni əlifbasında çap olunduğu bilinir. Bundan sonra müxtəlif nəşrlərdə çap olunan dastanın 1931-ci ildə P.N.Boratav tərəfindən yayımlanmış nəşri qəbul edilir.

Nəticə / Conclusion

Bu kitabda dastan haqqında geniş tədqiqat işinə də yer verilmişdir. Daha sonra çap olunmuş qaynaq nəşrlərdən biri də epik söyləyici Ərzurumlu Behçət Mahirdən yazıya alınmış nəşdir. Anadolu qolları ilə bağlı olaraq H.Ba-

yazıın "Koroğlunun Antep Rivayeti" [3], S.Koçakın "Koroğlunun Erzincan Varyantı" [14], H.A.Özturanın "Maraş Ağzı Koroğlu" [18] kitabları və s. kimi çox sayıda toplamalar və tərtib işləri görülmüşdür.

Ədəbiyyat / References

- Aşırov N. "Göroğly" dessanı hakkında // Göroğly. – Aşgabat: Türkmenistan Dövlət Nəşriyyatı, 1958.
- Bayat F. Türk Destancılık Tarihi Bağlamında Koroğlu Destanı (Türk Dünyasının Koroğlu Fenomenolojisi). – Ankara: Ötüken Yayıncılık, 2009.
- Bayaz H. Koroğlu, Antep Rivayeti. İstanbul: Karacan Yayıncılık, 1981.

- Boratav P.N. Koroğlu Destanı. İstanbul: Adam Yayıncılık, 1984.
- Cimpoeş L. Gagauzlarda "Koroğlu" Destanının Zaman ve Mekâna Görə Değişmesi // Bolu'dan Türk Dünyasına Koroğlu Çalışmalarının Dünü, Bugün, Yarını uluslararası çalıştayı 15-16 Eylül 2017, Bolu. Bildiri kitabı. – İstanbul: "Önka", 2017.
- Ekinci M. Türk Dünyasında Koroğlu. Ankara: "Akçağ", 2004.
- Garryev B. Türk Dünyasında Koroğlu Anlatmaları / Cev. F.Türkmen, M.Duranlı, F.Rahmankul. – Ankara: Türk Dil Kurumu Yayımları, 2007.
- Garryew B., Mämmetiyazow B. "Göroğly" eposy // <http://www.turkmenkultur.com/menu/ml/t7/girish.html> (26.03.2021).
- Garryew S. Türkmen eposy, dessanlary we Gündogar halklarynyň epiki döredijiliği. – Aşgabat, 1982.
- Goruqli / Hazırlayan K. Məqsətov, K. Mambətov, O. Ərpolatov. Nukus, 1963.
- Gumarova M. Körüğli dastanı // Kazak halık edebiyeti. Batırlar Jırı (Körüğli), 4.cilt. Almatı, 1989.
- Hikâye-i Koroğlu-Türkülerile Beraber. İstanbul, 1872.
- Karadavut Z. "Körülü" dastanının kırğızca variansi jana "Tolubay Sınçı" ulamışı // Manas Journal of Social Studies. 2001, №1.
- Koçak S. Koroğlu'nun Erzincan Varyantı // Erciyes, 1996, 19 (227).
- Koroğlu. Destan / Tartip etken: İ.A.Kasumov. Simferopol, 2003.
- Mirzayev T., Razzakov H., Sabirov A. Özbek halk ağzakı poetik icadi. Taşkent: "Okituvçi". 1980.
- Özkan İ. Koroğlu Destanı'nda Kahraman ve Atının Doğuşu İle İlgili Motiflerin Tahlili // Türk Dili. 1997, №549.
- Özturan H.A. Maraş Ağzı Koroğlu. – Kahramanmaraş: Uke Kitaplığı Yayınları, 2009.
- Qoñıratbay T. "Körüğli" Türkistan: Xalıqaralıq entsiyklopediya. Almatı: Qazaq Entsiyklpediyası, 2000.
- Şahin H.İ. Koroğlu Destanı'nın Harmandeli Kolu Üzerine Mukayeseli Bir Araştırma. – Ankara: Gazi Kitabevi, 2013.
- Təhmasib M.H. Müqəddimə // Koroğlu. – Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1956.
- Türkmen F. Koroğlu Destanının Orta Asya Rivayetleri // Koroğlu Semineri Bildirileri. Ankara, 1983.
- Uygur Halk Destanları III. / Hazırlayan Mehmet, A. Ankara, Türk Dil Kurumu Yayınları, 2011.
- Yıldırım D. Koroğlu Destanının Orta Asya Rivayetleri // Türk Bitigi. Ankara: "Akçağ", 1998.
- Карлсон В. Кыргызские (казахские) поэты // Оренбургский край, 1906, №62.
- Радлов В. Образцы народной литературы тюркских племен, живущих в Южной Сибири и Дzungарской степи. Т. 4 // СПб. – 1872.
- Сихарулидзе К.А. К вопросу о грузинском эпосе, его собирании и изучении // Вопросы изучения эпоса народов СССР: [сборник статей] / Акад. наук СССР, Ин-т мировой лит. им. А.М.Горького. – Москва: Издательство Академии наук СССР, 1958.
- Церетели Г. Арабские диалекты Средней Азии Текст / Г.Церетели; Акад. наук Груз. ССР. Ин-т языкоznания Бухарский арабский диалект. Тбилиси, 1956.

География распространения эпоса “Кероглу”

Наиля Аскер

Доктор философии по филологии

Институт фольклора НАНА. Азербайджан.

E-mail: qaracantali@live.com

Резюме. Распространение эпоса “Кероглу” очень велико. Эпос распространившийся почти на весь Евразийский континент и естественно разнообразный, делится примерно на пятьсот вариантов и две большие версии. Тексты на востоке и западе от Каспийского моря имеют совершенно разные мотивы и элементы, а географическая основа подготовила почву для разделения эпоса на две большие версии. Это было также необходимо для облегчения классификации и косвенного изучения эпоса. Ветви, относящиеся к вариантам и версиям “Кероглу”, прошли долгий исторический процесс и распространялись на обширной территории от Средней Азии до Центральной Европы – до берегов Дуная, от Сибири до Африки – до берегов Средиземного моря. Изучая эпос с учетом содержания и распространения текстов, распространенных среди разных народов, мы видим, что он сочетает в себе события и героизм разных периодов, которые длились веками и сохранились до наших дней.

В статье рассматриваются варианты и ответвления, идущие с Востока на Запад, исходя из географии распространения эпоса “Кероглу”, а также обсуждаются особенности отдельных текстов.

Ключевые слова: эпос “Кероглу”, вариант, раздел, текст, эпос, география, версия